

«Mənə qəhrəman deməyin, əsl qəhrəmanlar şəhidlərimizdir»

Vətən hissi böyük hissdir; onu canında daşıyanlar bir parça torpağı Vətənənə çevirirlər. Müharibədən iki ay əvvəl əriżə yazaraq Vətənin çağırışına qoşulmaq istəyini ifadə edən Cavid Nuri Vidadi oğlu da damarlarında qaynayan qanın şücaati ilə qoynunda göz açlığı torpağı Vətənənə çevirməyi bacardı..

Bəzən elə düşünürələr ki, Vətən həmi üçün eyni ölçüdə görünürlər. 27 sentyabrdə başlanan hərbi əməliyyatlar isə sübut etdi ki, Azərbaycan xalqının şərəf hissində Vətən eyni duyguların təcrüməndir. Torpaqlarımızın bütövlüyü uğrunda fədakarlıq və hünər göstərmiş Cavidin də elə cəbhəyə atılmasına bu hiss zəmin yaratdı.

Oxucularımıza tanışlıq üçün bildirək ki, Cavid 1999-cu il fevralın 15-də Məsallı şəhərində (İsgəndərli yaşayış məntəqəsində) dünyaya göz açıb. Orada böyüüb və orada Vətən sevgisi ilə bərkib. Erməni taxribatına cavab olaraq başlanan öks hücum əməliyyatlarında onun içində çirpan qəhrəmanlıq üçün demək olar ki, şərait yaratdı. Çünkü o, «gənc nəsil sanki Qarabağunu undub» fikirləri ilə heç cür barışa bilmirdi...

Cavid iki il əvvəl həqiqi hərbi xidmətə olub. İylü döyüsləri zamanı könüllü olaraq Səfərbərlik Xidmətinə və Müdafiə Nazirliyinə müraciət edib. Vətən müharibəsi başlayan gündən könüllü olaraq önsəcəbhədə - Füzuli, Cəbrayıllı, Hadrut və Şuşa istiqamətlərində gedən döyüslərde iştirak edib. Noyabrın 1-i qələpə yarası aldığı üçün xəstəxanaya yerləşdirilib. Qolu, çənəsi və bud hissəsindən 4 qələpə var. Sinir toxumalarına çox yaxın olduğu üçün onları çıxarılmış məmkün olmayıb.

Əlbəttə, Cavidin timsalında bütün könüllülərimiz, zabitlərimiz, komandirlərimiz yüksək döyüş ohval-ruhiyəsi nümayiş etdirdilər. Onlar inanırdı ki, qəlebə Azərbaycan ordusunun olacaq. Elə bu coşgunun nəticəsi idi ki, döyüşkən esgərlərimiz yaralı olduqlarını komandirlərdən gizlədirdi ki, növbəti döyüslərde iştirak edə bilsinlər. Elə Cavidin də son nəfəsinə kimi döymək olub fikri. Şəhidlərimizin



qisasını almaq, 30 illik həsrətə son qoymadan başqa bir şey düşünməyib. Hər şeyi göze alan bu iğid əsgərimiz canını hər an Vətən yolunda fəda etməkdən çəkinməyib...

Çətin və gərgin döyüslərde ard-arda şüaçat göstərən Cavid Şuşanın bir neçə adımlığında düşmən qəlpesinə tuş gələrək ağır yaralanıb. Bu hal onu məyus etsə də, onun qələbəyə olan inamı sönmemib.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında çoxlu qələpə yarasından müalicə olunan Cavidin kontuziya səbəbindən ciddi sağlamlıq problemləri var... O, danişanda kövrolur. Səbəbini soruşanda, deyir ki, qələpə yaraları imkan vermədi, axıra qəder döyüşüm.

Elə bu kövrek notlarla döyüş yolu barədə bunları diqqətimizə çatdırıb:

- Bir komandirimiz var id; baş leytenant Səid Rəsəldzadə, mühabirbəyə getdiyim ilk gündə fərqliiliyi ilə diqqətimi çox cəlb etdi. Könüllü olaraq cəbhəyə gəlmişdi. Qorxmaz, şücaaltı bir insan id. Bayraqa görə özünü feda etdi. Hadrutun ilk yüksəkliyində üçranglı bayraqını sancımaq üçün təpəyə qalxmışdı. Bir neçə saat öncə bizimlə deyib-gülən insan gözümüzün karşısındı düşmənin snayperinə tuş goldı və şəhid oldu. Mən söz vermirəm.

Şəm, inşallah, əgər oğlum olsa, komandirimin xatırsını yaşatmaq üçün adını Səid qoyacağam.

Cavid digər döyüş yoldaşlarından, komandir heyətindən ağız dolusu danışır. Vurğuluy ki, biz onların sayısında həm həyat, həm də döyüş təcrübəsi qazandıq.

Şuşa uğrunda döyüşünün Cavidin əbədi xatirə yaddaşına çevriləcəyinə heç bir şübhəmiz yoxdur. O, deyir ki, Şuşada yaralandım, lakin yaralı halda ayağından zədə alıb gəzə bilməyen döyüş qardaşlarımıza kömək edirdik.

Cavidin əsgərlərini daha çox kövredir. O məktublardan birindəki: "Seninlə fərxi edirik! Azərbaycan əsgəri, irəli!" sözü onu qələbəyə olan inamı sönmemib...

Mayib. Çalışır ki, ona qəhrəman deməsindən. Bəzən yarasını gizlədir, bəzən şəhid qardaşlarının yoxluğuna dözə bilmir. Əlbəttə, bu, başdüşünləndir. O, son dərəcə təvəzükardır. Vətən uğrunda fədakarlığı bir borc sayıvə və buna görə təşəkkür gözəldir.

Bəli, 27 sentyabr - 10 noyabr tarixləri Azərbaycan xalqının unutmayacağdı tarixlər sırasında özünə yer tapıb. Bu tarix 44 günlük müqəddəs Vətən mühabibəsi, zəfər mühabibəsinin tarixidir. Hər il bu tarixdə iğid vətən oğullarının qəhrəmanlıq həkayələri yada düşəcək, onlara ehtiram göstərilacek.

Vətən mühabibəsi xalqımızın birlik simvolu kimi yadda qaldı. Şəhidlərimizə



altında səfərbər etdi.

Cavid deyir ki, biz Qarabağ qazılırları özümüzü qəhrəman hesab etmirk, çünki əsl qəhrəmanlar şəhidlərdir. Onların yanında bu adı özümüzə layiq görürük. Şəhidlərimizin sayısında biz qələbə olda etmişik. Vaxt gələcək, işğaldan azad olunmuş torpaqlarımıza həm həzin, həm də sevincə gedəcəyik. Bir yandan kədərənərik ki, bir səngərdə yatdığımız, bir yerde çörək keşdiyimiz insanları itirdik. Diger yandan iso sevinc hissi keçiririk ki, şəhidlərimiz qanı yerdo qalmadı.

Cavid çox soyuqqanlı danışır. Özünü elə aparır ki, elə bil heç mühabibədə ol-

Allahdan rəhmət, Cavidin timsalında bütün yaralılarınıza şəfa diləyirik.

Qeyd: Şuşa döyüslərində ağır qələpə yarası almış Cavid Masallı rayon Ağsaqqallar Şurasının sədri, tanınmış yazıçı-publisist Əlişəraf Niftiyevin novosidir. Əlbəttə, bir baba üçün nəvanın Vətən yolundakı fədakarlığı heç bir ölçüye sığınaz, Ə.Niftiyev isə nəvəsinin Vətən mühabibəsindəki döyüş oznını onun sadəcə vətəndaş borcu hesab edir. Bir növ, nəvəsini özüne bənzədir, onun Vətən sevgisini öz torpaq sevgisi ilə eyni tutur.

■ **Şəmsiyyə Kərimova,**
Əməkdar jurnalist